

**“AZƏRBAYCAN DƏMİR YOLLARI” QAPALI SƏHMDAR CƏMİYYƏTİ  
TƏMİZLİK VASİTƏLƏRİNİN SATIN ALINMASI MƏQSƏDİLƏ**

**AÇIQ TENDER ELAN EDİR**

<b>I.</b>	<p><b>Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:</b></p> <ul style="list-style-type: none"><li>- tenderdə iştirak etmək üçün yazılı müraciət (nümunə əlavə olunur);</li><li>- iştirak haqqının ödənilməsi barədə bank sənədi.</li></ul> <p>Tenderdə iştirak etmək üçün müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi Bakı vaxtı ilə saat: 09:00-dan 17:00-a qədər Azərbaycan və ya rus dillərində, elanda göstərilmiş ünvana təqdim olunmalıdır.</p>
<b>II.</b>	<p><b>İştirak haqqının məbləği və əsas şərtlər toplusunun əldə edilməsi:</b></p> <p>Tenderdə iştirak etmək istəyən tələb olunan məbləğdə iştirak haqqını “Azərbaycan Dəmir Yolları” QSC-nin bank hesabına ödədikdən sonra satınalma predmeti üzrə əsas şərtlər toplusunu əlaqələndirici şəxsdən həftənin istənilən iş günü saat 09:00-dan 17:00-a kimi ala bilərlər.</p> <p>İştirak haqqı: 100 (bir yüz) manat (ƏDV daxil).</p> <p>İştirak haqqı manatla və ya ekvivalent məbləğdə ABŞ dolları, Rusiya rublu və avro ilə ödənilə bilər</p> <p>Hesab nömrələri: AZ57İBAZ38050019449345061205 (AZN); AZ47İBAZ38150018409345061205 (USD); AZ27İBAZ38150019789345061205 (EUR) AZ64İBAZ38150018109345061205 (RUR). VÖEN: 9900007721 Bank: Azərbaycan Beynəlxalq Bankı “Nəqliyyat” filialı Kodu: 805711 VÖEN: 9900001881 Müxbir hesab: AZ03NABZ01350100000000002944 S.W.I.F.T. Code: İBAZAZ2X</p> <p>Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.</p>
<b>III.</b>	<p><b>Əsas şərtlər toplusunu almış malməndərənlər (podratçılar) aşağıda qeyd olunan ilkin sənədləri təqdim etməlidirlər:</b></p> <ul style="list-style-type: none"><li>- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;</li><li>- son bir ildəki fəaliyyət haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;</li><li>- son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;</li><li>- yerinə yetirilən anoloji müqavilələr haqqında məlumat</li><li>- tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;</li></ul> <p>Yuxarıda göstərilən sənədlər “15” fevral 2021-ci il saat 17:00-a qədər elanda göstərilmiş ünvana təqdim edilməlidir.</p>
<b>IV.</b>	<p><b>Tender təklifi və tender təklifini təminatının təqdim olunmasına dair tələblər aşağıdakılardır:</b></p> <ul style="list-style-type: none"><li>- tender təklifi (zərflərin açıldığı gündən sonra azı 60 bank günü qüvvədə olmalıdır);</li><li>- tender təklifinin dəyərinin 1%-i həcmində bank təminatı (bank təminatının qüvvədə olma müddəti təklifin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır).</li></ul> <p>Tender təklifi və tender təklifinin təminatı möhürlənmiş, ikiqat zərfdə, 2 (iki) nüsxədə (əsl və surəti) “19” fevral 2021-ci il saat 17:00 qədər elanda göstərilmiş ünvana təqdim edilməlidir.</p>

	Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
V.	<p><b>Tətbiq edilən qaydalar və “Azərbaycan Dəmir Yolları” QSC-nin müstəsna hüququ barədə məlumat:</b></p> <ul style="list-style-type: none"> <li>- tender QSC-nin “25” dekabr 2017- ci il tarixli 130/S nömrəli əmrinə və həmin əmrlə təsdiq olunmuş “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti üzrə satınalmaların təşkili və idarə olunması Qaydaları”na uyğun keçirilir.</li> <li>- “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti üzrə satınalmaların təşkili və idarə olunması Qaydaları”na uyğun olaraq Satınalma komissiyası bütün müsabiqə təkliflərini rədd etmək və müsabiqəni ləğv etmək hüququ vardır.</li> </ul>
VI.	<p><b>Ünvan:</b></p> <p>Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə 51, “Azərbaycan Dəmir Yolları” QSC-nin Təchizat Departamenti Satınalma şöbəsi, otaq 7 .</p>
VII.	<p><b>Əlaqələndirici şəxs:</b></p> <p>İsmayılova Nilufər;</p> <p>ADY QSC-nin Təchizat Departamenti Satınalma şöbəsi, aparıcı mütəxəssis;</p> <p>Telefon nömrəsi: +994 12 499-73-54, 055-203-36-34;</p> <p>e-mail: nil.ismayilova@ady.az</p>
VIII.	<p><b>Tender təklifi zərflərinin açılışı tarixi, vaxtı və yeri:</b></p> <p>Zərflər “22” fevral 2021-ci il tarixdə, Bakı vaxtı ilə saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Dilərə Əliyeva, 230 ünvanında açılacaqdır.</p>
IX.	<p><b>Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:</b></p> <ul style="list-style-type: none"> <li>- aşağı qiymət;</li> <li>- müvafiq təcrübə;</li> <li>- maliyyə vəziyyəti;</li> <li>- malların çatdırılma müddəti;</li> <li>- mallara verilən zəmanət müddəti.</li> </ul>

**Satınalma komissiyası**

**(Rəsmi blankda)**  
**AÇIQ TENDERDƏ İŞTİRAK ETMƏK ÜÇÜN**  
**MÜRACİƏT MƏKTUBU**

\_\_\_\_\_ şəhər (rayon)

“ ” \_\_\_\_\_ 20\_\_ - c\_ il

\_\_\_\_\_ №

**“Azərbaycan Dəmir Yolları” QSC-nin**  
**Təchizat Departamentinə**

Bu məktubla Biz, \_\_\_\_\_ (*malgöndərənin (podratçının) tam adı göstərilir*) “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən \_\_\_\_\_ (*satınalma predmetinin adı*) satın alınması ilə əlaqədar “ ” \_\_\_\_\_ 201\_\_-c\_ il tarixində elan edilmiş açıq tenderdə iştirak niyyətimizi təsdiq edirik.

Eyni zamanda (*malgöndərənin (podratçının) tam adı göstərilir*) ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən açıq tenderdə iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.

Əlavə olaraq, təminat veririk ki, (*malgöndərənin (podratçının) tam adı göstərilir*) “Azərbaycan Dəmir Yolları” QSC-dən hüquqi, maliyyə və ya təşkilati asılılığı olan şəxs deyildir.

Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı cavablandırmaq üçün əlaqə:

- Əlaqələndirici şəxs: \_\_\_\_\_
- Əlaqələndirici şəxsin vəzifəsi: \_\_\_\_\_
- Telefon nömrəsi: \_\_\_\_\_
- Faks nömrəsi: \_\_\_\_\_
- E-mail: \_\_\_\_\_

**Qoşma:** *İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – \_\_\_ vərəq.*

\_\_\_\_\_  
(*səlahiyyətli şəxsin A.A.S*)

\_\_\_\_\_  
(*səlahiyyətli şəxsin imzası*)

\_\_\_\_\_  
(*səlahiyyətli şəxsin vəzifəsi*)

M.Y.